



Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaramıb. Regionda 30 ildən çox davam edən münaqişinin bitməsi, Azərbaycanın ərazi bütövlüyüni və suverenliyini tam barpa etməsi, ən nəhayət, Ermənistanın rəhbərliyinin Azərbaycanın ərazi bütövlüğünü tanıması ilə bağlı boyanatlıdır ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması qəçidədir.

Lakin bütün dövrlərdə bölgədə maraqlı olan bəzi dövlətlər, xüsusilə ABŞ və Fransanın yenidən "aktivləşməsi" göstərir ki, bu ölkələr regionda sabitliyi bərpa olunmasında nəinki maraqlı deyil, hətta konkret olaraq Cənubi Qafqazın hər zaman münaqişə ocağı kimi qalması üçün hıylagər, iki üzüli siyaset yürüdürlər.

## Vaşinqtonun yeni şər kampaniyası

Ən maraqlı da odur ki, sülh müqaviləsinin imzalanması istiqamətində İlham Əliyevin atlığı addımları səzdi töqid edən, bu prosesə dəstək verməyə hazır olduğunu söyleyən Ağ Ev indi tərəflər arasında barışın hələ də olda olunmamasında Azərbaycanı günahlandırır.

ABŞ dövlət katibinin Avropana və Avrasiya məsələləri üzrə köməkçi Ceyms O'Brayn xarici KİV-a açıqlamasındaki "Azərbaycan və Ermənistan arasında sülh dəmənişlərindən irəliliyiş elədə olunmaya qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayıacaq. Çünkü vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək möqsədi daşıyır" iddiası da onu deməyə əsas verir ki, guya Ağ Ev regionda sülhün bərpa oları üçün "çalışır", amma Azərbaycan buna "ongel" yaradır.

Noyabrin 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında erməni lobbinin dəstəyi ilə "Dağlıq Qarabağın golocayı" mövsüsündə keçirilmiş dinləmələr, orada səslənən iddialar da tösdigərdir ki, Ağ Ev güclü, suveren, müstəqil Azərbaycan dövlətinə qəbul edə bilir.

Eyni zamanda haqlı suallar yaranır - Ağ Ev istənilən rosmisi deyə bilmər ki, Azərbaycan Ermənistənə ərazi bütövlüyüne, suverenliyinə təhlükə yaranan hansı bir addım atıb? Azərbaycan inidədək sülhün əldə olunması istiqamətində hansı prosedən yarımboz?

Ərazilərimiz 30 il işğal altında olanda da, tərəflərəmizin azadlığından sonra da sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan bu gün də qalib ölkə olmasına baxma yaraq, möglub Ermənistənə barış təklif edir. Sülh müqaviləsinin bağlanmasında İlham Əliyev hər zaman konstruktiv mövqə nümayiş etdirib və Azərbaycanın sülhə hazırlığı olduğunu dəfələrlə bəyan edib. İlham Əliyevin "Indi Qafqazda sülh üçün vaxt yetisiib. Bu, bizim gündəliyimizdir. Gündündən Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və həm üçün faydanın götürilməsidir" fikri bir dəha tösdigərdir ki, sülh istəməyən Azərbaycan deyil, Ermənistəni silahlandıraq yeni savaşa təhrük edənlər, bölgəde maraqlı olaraq Qərb dairələri və xüsusilə ABŞ-dir.

Axi suverenliyini tam təmin etməs Azərbaycan nəden sülh istəməsin? Üç ildir ki, Azərbaycan sülh gündəliyini, şərtlərinin Ermənistənə töqidi edir. Lakin möglub ölkə hər defə müxtəlif bəhənələr gətirməkən prosedən yarınır. Sözdə Azərbaycanın ərazi bütövlüğünü tanrıqlaşdırmaq, səmən boyan edən Nikol Paşinyanın əmələ bunu reallaşdırmaq boyun qarışır. Noyabrin 14-də Azərbaycan Prezidentinin köməkçisi-President Administrasiyasının Xarici siyaset məsələləri söbəsinin müdürü Hikmət Hacıyev "X" (keçmiş tviter) hesabında bildirib ki, Ermənistən sülh sazişi ilə bağlı sonodon variantını iki aydan artıqdır ki, gecikdir. 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistən cavabının yaxın vaxtlarda töqid olunacağı ümidi ilə ikiterəfli kəndlər vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birləşdirən tərəfə töqidi edib. "Bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq hazır oludular barədə ictihadı yoxlanmaqla bəyannamələrə baxmayıraq, Ermənistən tərəfi sonodon öz variantının töqidi olunmasını iki aydan artıqdır ki, gecikdir. Azərbaycan tərəfi dəfələrlə boyan edib ki, indi bu, tərəxi fürsətdir", - deyə Hikmət Hacıyev Azərbaycan üçün hazırda sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmayışı vurgulayır.

Bütün bunlar faktdır və hər kəs də bili ki, Azərbaycan sülh üçün bütün addımları atır. Beynəlxalq ictimaiyyət İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilde ancaq sülh tərəfdarı olduğunu yaxşı bilir. İkinci Qarabağ mühərbiyətinə bəsinəkən tərəfənən beynəlxalq toplantılarında, ali kürsürlərdə çıxış edərən Azərbaycan Prezidenti sülh çağrısı edirdi, dünyani ədalətə çağırırdı. Amma beynəlxalq hüquq heç zaman ədaləti olma-

dı, Azərbaycana qarşı ikili standartlar töqib edildi, Ermənistana işğalçı kimi heç bir sanksiya tətbiq edilmişdi, hüquqları pozulmuş bir milyon azərbaycanlı barədə hansı qərar qəbul olunmadı. 30 il Azərbaycanın ərazi bütövlüyü yozuldu, torpaqları işğal altında saxlanıldı, əhalisinin müdafiəsi ettiyac oldu.

Bos keçmiş münaqişənin hollu üçün yaradılmış ATƏT-in sabiq Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ bə istiqamətə hansi addımları atdı? Möhz belə bir şəraitdə Ağ Ev Azərbaycana deyil, Hayastanın dəstək verdi. İşğalçı ölkə bun-

mi aparmaqla yanaş, digər ölkələrin daxili işlərinə kobud müdaxilələrdir, təcavüz, manipulyasiya siyaseti həyata keçirir. Bu gün jandarmı siyaseti aparan ABŞ-nin Latin Amerikasında, Afrikada və Yaxın Şərqi asılılığı "demokratiya", "ədalət" həmin ölkələri yalnız möhvə sürükleyir desək, yanılımcıq.

Ümumiyyətə, son on illiklərde Ağ Evin yürüdüyü siyaseti görə, ABŞ dünyada azadlıq anlayışının jandarmı kimi qəbul olunur. Özünü bəzən "ədalət carşısı" kimi töqidin etməyə çalışanı bu ölkədə demokratiya anlayışı onusuz da möhkəm zəmino osanlanır. Hotta bir çox mütəxəssisler hesab edirlər ki, ABŞ-nin müstəqillik tarixində "demokratiya" - xalqın hakimiyəti deyə bir anlayış, ümumiyyət, mövcud olmayıb. Bu dövlət hər zaman müəyyən bir elitar qrupun - zonginlərin həkimiyətindən ibarət.

Bu gün ABŞ bütün dünyaya "demokratiya" yaymaq iddiasında olsa da, bu iddianın olduğunu ziddiyətli bir tarixə sahib olduğunu qeyd etmək yerinə düşər. Çünkü ABŞ-nin İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmağa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekti tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanistənə tərk etdiyindən sonra bu ölkədə narotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.

Bu gün Latin Amerikası, Afrika dövlətlərindən baş verən hadisələr bunu təsdiqləyən reallıqdır. Möhz bu cür arzuolunmaz hadisələr, işğalşalar, toqquşmalar dövlətlərin tənoozluluğunu şörtləndirir. Həyata keçirilən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmağa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

səbirliyik, ancaq qotiyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, cünki haqq-odəlat bizim tərəfimizdədir".

Bu mesaj, əlbəttə ki, ölkə arasında aranı yenidən qızışdırmaq istəyen ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmağa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmağa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmaşa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmaşa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmaşa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siyaset hazırladıdan evvel ölkəyə nazər edən radikal qüvvələr yenidən hakimiyəti qaytidı. 20 il Əfqanistanda işğal altında saxlayan ABŞ və Fransaya, Ermənistənən digər havadalarına da təmənənlər. ABŞ bilməlidir ki, Cənubi Qafqazı savas ocağına çevirir öz möqsədi namıno bündən yaranılaq işteydi. Ağ Evin hər zaman müəyyən hərbi təcavüzün, həkimiyət çevriləşmərinin, votonda qarşılardırmalarının, iqtisadi və sosial fəlakətin nəticəsindən vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yemen və digər dövlətlər yaşaması üçün təhlükeli orzulərə çevrilərlər, bu ölkələrin yüz minlərlə sakını iso anarxiya, xaos və ölüm tohdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropana ponah aparmaşa başlıdır. Ancaq burada da onlar sort müraciəti siyaseti, güclü dini və milli ayri-seçkilik təzahürleri ilə üzəldərlər. Müraciəti dəlgənliklərə qırğın silahının olduğu, amma heç ne tapılmalıdır İraqa hərbi təcavüz kimi ağılsız ideyənin nəticəsi idi. Həm də bu, Liviya, sonra iso Suriyada "qayda-

do müstəqil siyaset yürüdən dövlətləri votonda qarşılardırma və qanlı toqquşma arenasına çevirir və bu siy